

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş

HESABATI

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 13 yanvar 2020-ci il tarixində 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirədə cənab İlham Əliyev 2019-cu ilin uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurların əldə edildiyini, Azərbaycanın sabitlik şəraitində yaşadığını vurğulamışdır.

Ötən il beynəlxalq mövqelərin daha da möhkəmləndiyini, ölkədə bir neçə mötəbər beynəlxalq tədbirin keçirildiyini qeyd edən cənab Prezident il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısının səfər etdiyini söyləmişdir. Dövlət başçısı keçən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə Görüşlərinin, həmçinin Dünya dini liderlərinin II Zirvə Görüşünün, UNESCO-nun Dünya İrs Komitəsinin sessiyasının ölkəmizdə keçirildiyini diqqətə çatdırmışdır.

Ölkənin hərbi potensialının da möhkəmləndiyini söyləyən dövlət başçısı ötən il bir çox silah-sursatların, hərbi texnikanın alındığını, eyni zamanda Azərbaycanda da istehsal olunduğunu, hərbi şəhərciklərin tikildiyini, təmir olunduğunu qeyd etmiş və Azərbaycan Ordusunun hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdə olduğunu vurğulamışdır.

İqtisadi sahədə keçən il böyük müsbət nəticələr əldə edildiyini söyləyən cənab Prezident ümumi daxili məhsulun 2,2 faiz, qeyri-neft sektorunda bu artımın 3,5 faiz olduğunu, sənaye istehsalının 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 14 faiz, qeyri-neft ixracının 14 faiz, kənd təsərrüfatının təxminən 7 faiz artdığını, inflyasiyanın 2,6 faiz, əhalinin pul gəlirlərinin isə 7,4 faiz olduğunu nəzərə çatdırmışdır. Valyuta ehtiyatlarının 6,4 milyard dollar artdığını və rekord həddə - 51 milyard dollara çatdığını, xarici ticarət dövriyyəsinin müsbət saldosunun 6 milyard dollar təşkil etdiyini qeyd edən dövlət başçısı adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycanın MDB məkanında birinci yerdə olduğunu bildirmişdir, eyni zamanda, Dünya Bankının Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına saldığını və bunun böyük nailiyyət olduğunu diqqətə çatdırmışdır.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində 4,2 milyon insanı əhatə edən sosial paketin təqdim olunduğunu və vətəndaşların maddi vəziyyətinin yaxşılaşdığını, minimum əməkhaqqının 2 dəfə, minimum pensiyanın 70 faiz, bəzi müavinətlərin 50 faiz, bəzi müavinətlərin isə 2 dəfə artırıldığını bildirmişdir.

Uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlər görüldüyünü qeyd edən ölkə başçısı 60 tibb müəssisəsinin, 50-si modul tipli olmaqla 84 məktəbin tikildiyini və təmir edildiyini diqqətə çatdırmışdır.

İnfrastruktur layihələrinin icra olunduğunu, elektrik enerjisi sahəsində "Şimal-2" elektrik stansiyasının istismara verildiyini, qazlaşdırmanın 96 faizə çatdığını söyləyən dövlət başçısı qazılmış 345 subartezian quyusunun yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracağını, bu il 400-dən çox subartezian quyusunun qazılacağını, bu il həm magistral, həm də şəhərlərarası, kəndlərarası və qəsəbədaxili yollarla bağlı böyük layihələrin icra ediləcəyini, Bakı-Sumqayıt-Rusiya sərhədi yeni yolunun, Gəncə-Gürcüstan sərhədi yolunun, Astara-İran sərhədi yolunun tikintisinin nəzərdə tutulduğunu, keçən il 1300 kilometr yolun çəkildiyini nəzərə çatdırmışdır.

İnfrastruktur layihələrinin keçən ilin əvvəlində qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı dördüncü Dövlət Proqramı çərçivəsində həyata keçirildiyini, beşillik proqram olduğunu və bundan əvvəlki üç proqramın müvəffəqiyyətlə icra edildiyini qeyd edən cənab İlham Əliyev dördüncü proqramın icrasında da heç bir problemin

olmayacağını və proqram başa çatdıqda bütün infrastruktur layihələrinin, o cümlədən sosial infrastrukturla bağlı layihələrin öz həllini tapacağını əminliklə vurğulamışdır.

Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini söyləyən ölkə başçısı bildirmişdir ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalı, müxtəlif tədbirlər keçirilməli, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir.

Keçən il Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəmərinin istismara verildiyini və bunun tarixi nailiyyət olduğunu qeyd edən cənab Prezident, Cənub Qaz Dəhlizinin qalan dördüncü layihəsinin də uğurla icra edildiyini, TAP layihəsinin icra səviyyəsinin 90 faizi keçdiyini və bu il TAP-ın istismara verəcəyini də əminliklə söyləmişdir.

Möhtərəm Prezident Azərbaycanda mövcud olan sabitlik, beynəlxalq mövqələrimizin möhkəmlənməsi, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlərin turizmin inkişafına xidmət göstərdiyini bildirmiş, ötən il turistlərin səfərlərinin rekord həddə çatdığını, 3 milyon 170 min xarici qonağın ölkəmizə gəldiyini, xarici turistlərin ölkədə bütövlükdə 4,3 milyard manat pul xərclədiyini və bunun bir növ ixrac növü olduğunu qeyd etmiş və turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını söyləmişdir.

Cənab İlham Əliyev 2020-ci ilin uğurla başladığını söyləyərək, Bakıda iki böyük investorla iki layihə və İcra Müqaviləsinin imzalandığını, iki böyük elektrik stansiyasının biri külək, biri Günəş stansiyalarının tikiləcəyini və bunun bərpa olunan enerji növlərinin yaradılması istiqamətində çox önəmli addım olduğunu bildirmiş və 2020-ci ilin ölkəmiz üçün uğurlu olacağını, Azərbaycanın daha da inkişaf edəcəyini və daha güclü dövlətə çevriləcəyini əminliklə vurğulamışdır.

2019-cu ildə həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə respublikada əldə olunan uğurlarda və ölkənin dinamik inkişafında Nizami rayonunun da öz yeri vardır.

Ötən ilin 21 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nizami rayonuna səfər etmiş və Bakı sənişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Keşlə dayanacağında yaradılan şəraitlə tanış olmuşdur.

25 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Nəqliyyat Agentliyinin "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak etmişlər.

24 dekabr 2019-cu il tarixində isə dövlət başçısı Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində iştirak etmişdir. Bir, iki və üçotaqlı 96 mənzilli yeni inşa olunmuş yaşayış binasındakı mənzillərin 62-si Qarabağ müharibəsi əilinə, 34-ü isə şəhid ailələrinə təqdim olunmuşdur.

2019-cu ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 592,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, istehsal edilmiş sənaye məhsulunun 611,6 milyon manatı istehlakçılara göndərilmiş, ondan 590,1 milyon manatı öz istehsalı olan mallar olmuşdur. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla 01 yanvar 2020-ci il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 8,1 milyon manatlıq hazır məhsul ehtiyatı qalmışdır.

2019-cu ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına 70,4 milyon manat həcmində əsas fondlar istifadəyə verilmiş, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitalla 488,7 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 92,2 faiz təşkil etmişdir. 2019-cu ilin yanvar-sentyabr aylarında 124,5 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2019-cu ilin yanvar-dekabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 239,8 milyon manat təşkil etmişdir.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2019-cu ilin yanvar-dekabr aylarında 130,0 milyon manat, əsaslı təmir 9,0 milyon manat, cari təmir 20,6 milyon manat, sair tikinti işləri isə 80,2 milyon manat təşkil etmişdir.

2019-cu ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2207,8 milyon manatlıq əmtəə satılmış, onlardan 23,9 faizi hüquqi şəxslərin, 29,0 faizi rayonda fəaliyyət göstərən əmtəə bazarların, 47,1 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.

Hesabat dövründə rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 22,6 faiz artımla 476,4 milyon manat həcmində, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 106,3 milyon manat həcmində xidmət göstərilmişdir.

Ötən il iaşə müəssisələrinin ümumi dövriyyəsi 81,4 milyon manat olmuş, bunun da 70,2 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 57,2 milyon manatlıq iaşə xidmətləri göstərilmişdir. Hüquqi şəxslərin fəaliyyəti sayəsində isə əhaliyə 24,3 milyon manatlıq iaşə xidmətləri göstərilmişdir.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2019-cu ildə 372,9 milyon manat təşkil etmiş, bu da ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 87,1 faiz təşkil etmişdir. Göstərilən xidmətlərin 6,1 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşmış və 188,1 milyon manat təşkil etmişdir.

2019-cu ilin yanvar-noyabr aylarında Nizami rayonu üzrə muzzdu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2 faiz artaraq 50050 nəfər olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 11,0 faiz artaraq 723,1 manat təşkil etmişdir.

“Azərbaycan Respublikası regionlarının sosial, iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən ötən dövr ərzində bölgələrin tarazlı inkişafına və iqtisadi potensialının səmərəli istifadəsinə yönəlmiş tədbirlərin icra olunması davam etdirilmiş, regionların müxtəlif makroiqtisadi göstəricilər üzrə xüsusi çəkisi artmış, bölgələrdə sahibkarların və iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni istehsal və emal müəssisələri yaradılmış, ənənəvi məşğulluq sahələri bərpa olunaraq yeni iş yerləri açılmışdır.

Nizami rayonunda 2019-cu ilin yanvar-dekabr aylarında 4810 yeni iş yeri açılmışdır.

Rayon üzrə əmək pensiyaçılarının ümumi sayı 25015 nəfər olmuş, 2019-cu ildə 443 nəfərə yeni pensiya təyinatı aparılmışdır. Rayon üzrə orta pensiyanın məbləği 286,45 manat təşkil etmişdir.

Hesabat dövründə ünvanlı sosial yardım alan ailələrin sayı 686 nəfər təşkil etmiş, onlardan da 2019-cu ildə 360 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, hər bir ailə üzrə orta aylıq məbləğ 165,92 manat təşkil etmişdir.

İqtisadiyyatda müşahidə edilən sabit artım tempi ölkənin sosialyönümlü inkişafını təmin etmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və məşğulluğun artırılması üçün əlverişli şərait yaratmışdır.

Ötən ildə Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 3995 nəfər qeydiyyatda götürülmüş, onlardan 2369 nəfəri münasib işlə təmin edilmiş, bundan əlavə “DOST” iş mərkəzinin xətti ilə 705 nəfər sosial işlərə cəlb olunmuş, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 172 nəfər cəlb olunmuşdur. “Ərazi Məşğulluq Proqramı”nın kvota normasına uyğun olaraq 18 müəssisədə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 57 nəfəri müvafiq işlə təmin olunmuş, 77 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilmiş, işsizlik sığortası alanlardan 5 nəfəri sonradan öz məşğulluğunu təmin etmişdir.

Rayon ərazisində fəaliyyətdə olan müəssisələr tərəfindən Mərkəzə 3985 boş iş yeri təqdim edilmişdir.

2019-cu ildə rayonda ictimai-siyasi və humanitar sahələr üzrə bir sıra tədbirlər həyata keçirilmişdir.

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü münasibətilə YAP Nizami rayon təşkilatı ilə birgə 62 sayılı məktəb-liseyde "20 yanvar – Qəhrəmanlıq salnaməsi" və 210 №-li tam orta məktəbdə "20 Yanvar – qəhrəmanlıq və şərəf günümüz" adlı ümumrayon tədbirləri keçirilmiş, həmçinin rayon ərazisində yaşayan 20 Yanvar şəhid və əlil ailələri üçün "Biz-Bizə" İstirahət Məkanında ehsan süfrəsi açılmış, onların hər birinə maddi yardım göstərilmişdir.

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı 32 №-li orta məktəbdə "Erməni təcavüzünün tanıtılması" İctimai Birliyinin sədri, əslən Xocalıdan olan jurnalist Səriyyə Müslümqızının Xocalı faciəsinə həsr etdiyi "Xocalıda məhv olmuş 8 ailə..." sənədli filminin təqdimatı olmuş, həmçinin rayonda məskunlaşan 35 Xocalı ailəsinin üzvləri ilə görüş keçirilmiş, hər bir ailəyə maddi yardım göstərilmişdir.

Rayonda "İlaxır çərşənbə" günü – Novruz bayramı münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. 16-17 mart 2019-cu il tarixlərində rayon ərazisində iməciliklər keçirilmiş, abadlıq, sanitariya-təmizlik işləri görülmüş, müxtəlif ünvanlarda 260 ədəd ağac və bəzək kolları əkilmişdir.

Mart ayının 11-dən 18-dək rayonun bütün təlim-tərbiyə və mədəniyyət müəssisələrində şeir, rəsm, milli rəqs, xonça və səməni müsabiqələri keçirilmiş, Novruzun genişinə həsr olunmuş bayram tədbirləri təşkil olunmuşdur.

Novruz bayramı münasibətilə Rayon Gənclər və İdman İdarəsi tərəfindən 13-14 mart 2019-cu il tarixlərində mini futbol üzrə rayon turniri, 15 mart 2019-cu il tarixində isə "Folklor-musiqi" müsabiqəsi keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkənin bütün şəhər və rayonlarında olduğu kimi, Nizami rayonunda da mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, mart ayının 16-dan 21-dək isə hər gün C.Naxçıvanski küçəsi 74 və Q.Qarayev prospekti 36 ünvanlarında Novruz yarmarkaları təşkil edilmişdir.

19-21 mart tarixlərində Heydər Bağ Park-Bulvarda və Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanında yerləşən parkda "İlaxır çərşənbə" günü - Novruz bayramı münasibətilə Rayon İcra Hakimiyyəti tərəfindən ictimaiyyət nümayəndələrinin, millət vəkllərinin, habelə təhsil, səhiyyə müəssisələrinin, idarə və təşkilat kollektivlərinin iştirakı ilə ümumrayon bayram şənlikləri təşkil edilmişdir. Bayram tədbirlərində tanınmış müğənnilərin çıxışları olmuş, Nizami Mədəniyyət Mərkəzi və təhsil müəssisələri tərəfindən müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilmiş, həmçinin adət-ənənələrimizi əks etdirən sərgilər təşkil olunmuş, idmançıların nümunəvi çıxışları göstərilmiş, 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin mahnı və rəqs ansamblı konsert proqramı ilə çıxış etmişdir.

22 mart 2019-cu il tarixində isə Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə B.Nuriyev küçəsi 55/57 ünvanında salınmış abad həyətdə də bayram şənliyi qeyd edilmişdir.

16-19 mart tarixlərində 1210 aztəminatlı şəhid, əlil və müharibə veteranları ailələrinə, məcburi köçkünlərə, tənha və kimsəsiz qocalara ərzaq yardımı edilmiş, 800 uşaq Novruz şənliklərinə göndərilmişdir.

Bunlardan əlavə, 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Rayon Gənclər və İdman İdarəsi ilə birgə 220 №-li məktəb-liseyde "31 mart – Azərbaycanlıların Soyqırımı Günü" mövzusunda inşa yazı müsabiqəsi və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dəyirmi masa təşkil edilmişdir.

2019-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə rayon üzrə tədbirlər planı təsdiq olunmuş və həmin tədbirlər planına uyğun olaraq Rayon Gənclər və İdman İdarəsi ilə birgə mini-futbol və şahmat

turnirləri, 238 №-li tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında “Müasir Azərbaycanımızın memarı” və Nizami Rayon İcra Hakimiyyətində “Müdrük siyasi xadim” mövzularında tədbirlər keçirilmişdir.

07 aprel 2019-cu il tarixində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Heydər Bağı Park-Bulvarda konsert proqramı və Əli Vəliyev küçəsi, 2433-cü məhəllədə ağacəkmə aksiyası təşkil olunmuşdur.

Qurban bayramı münasibətilə 11-12 avqust tarixlərində rayonda bayram tədbirləri təşkil edilmiş, 4000 nəfər şəhid, əlil, müharibə veteranları, aztəminatlı və məcburi köçkün ailələrinə, tənha və kimsəsiz qocalara bayram payları verilmişdir.

23 mart tarixində “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində rayon məktəblilərinin Naxçıvan şəhərinə və 8 noyabr 2019-cu il tarixində isə Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə tənənəli yolasalınma mərasimləri təşkil edilmişdir.

Rayon İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Uşaq baxımsızlığı, təhsildən yayınma, uşaq əməyinin istismarı” və “Həyatı bacarıqlara yiyələ!” mövzularında təlimlər, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım” İctimai Birliyi tərəfindən reallaşdırılan “Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıtılması məqsədilə onların sərgilərinin təşkili” layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilmişdir.

Qeyd olunanlarla yanaşı, göstərilən müddətdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 10 №-li tam orta məktəbdə “Şən Startlar” devizli idman-konsert tədbiri keçirilmişdir.

2019-cu ildə vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində də bir sıra işlər görülmüşdür. Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin Sosial müdafiə bölməsinin əməkdaşlarının, ictimai birlik və təşkilatların nümayəndələrinin iştirakı ilə 201 №-li tam orta məktəbdə şəhid Ayaz Əliyevin xatirəsinə həsr olunmuş “Bir şəhid ömrü”, 26 noyabr 2019-cu il tarixində 10 №-li tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Salman oğlu Qurbanovun xatirəsinə həsr olunmuş “ Vətən sənə oğul deyir!” adlı anım tədbirləri, 28 dekabr 2019-cu il tarixində şəhid Namiq Həməzəyev adına 238 sayılı tam orta məktəbdə onun anım gününə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı sənədli filmin təqdimat mərasimi, Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə 2016-cı il Aprel döyüşlərinə həsr edilmiş “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir!” və 229 №-li tam orta məktəbdə “Sən qalib gələcəksən” adlı tədbirlər keçirilmişdir.

08 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə 113 №-li körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların iştirakı ilə ədəbi-bədii kompozisiya keçirilmişdir.

11 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ulu öndərin anım günü münasibətilə “Müstəqil Vətənin memarı – ölməz dahi şəxsiyyət” mövzusunda tədbir təşkil edilmişdir.

Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 15 oktyabr 2019-cu il tarixində 61 №-li tam orta məktəbdə şagirdlərin, müəllim və valideynlərin iştirakı ilə “Yol-nəqliyyat qaydalarını öyrənək, təhlükəsizliyimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamlarının icrası istiqamətində 29 aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 190 nömrəli körpələr evi-uşaq bağçasında

“Zərrə mənəm, günəş mənəm...” mövzusunda, 175 nömrəli körpələr evi-uşaq bağçasında və 210 №-li tam orta məktəbdə "Dahi Nəsimi-650" adlı rayon tədbirləri təşkil olunmuşdur.

6 dekabr 2019-cu il tarixində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ölkədə keçirilən ağacəkmə aksiyası çərçivəsində Nizami rayonunda da 5 növdə 1200 ədəd ağac əkilmişdir.

02 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə “Biz-Bizə” İstirahət Məkanında tədbir keçirilmiş və əlillərə ərzaq bağlaması paylanmışdır.

2018-2019-cu tədris ilində rayonumuzun təlim-tərbiyə müəssisələri bir sıra uğurlara imza atmış, rayon, şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə, müsabiqələrdə, yarışlarda, olimpiadalarda qazanılmış nailiyyətlər sevindirici olmuşdur. Belə ki, 2019-cu ildə məktəblilər arasında keçirilmiş Respublika fənn olimpiadasında 5 nəfər (ötən il 2 nəfər) birinci yerə, 9 nəfər (ötən il 4 nəfər) ikinci yerə, 10 nəfər (ötən il 9 nəfər) üçüncü yerə layiq görülmüşdür. Respublika olimpiadasında qalib olmuş 24 nəfərdən 11-i Kimya-biologiya təmüyüllü Respublika liseyinin, 1-i “Zəngi” liseyinin, 6-sı 220 №-li məktəb-liseyin, 2-si 70 №-li məktəb-liseyin şagirdləri olmuşdur. Bundan əlavə, 12, 129, 214 və 238 №-li məktəblərin hər birindən 1 şagird həmin olimpiadanın qalibi çıxmışdır. Bundan əlavə, 2018-2019-cu dərslər ilində Kimya-biologiya təmayüllü Respublika liseyinin, 62 və 220 №-li məktəb-liseylərin və 214 №-li tam orta məktəbin şagirdləri müsabiqə və Beynəlxalq olimpiadalarda iştirak edərək uğurlu nəticələrə nail olmuşlar.

2018-2019-cu dərslər ilində rayonun orta ümumtəhsil məktəblərini 1947 şagird bitirmiş, onlardan 1744 nəfəri ali məktəblərə sənəd vermiş və Dövlət İmtahan Mərkəzinin verdiyi rəsmi məlumatlara görə, sənəd verənlərin 1206 nəfəri, yəni 69,1%-i tələbə adını qazanmışdır (ötən ilki qəbul 67,0% təşkil etmişdir).

Ali məktəblərə qəbulun nəticələri təhlil edilərkən müəyyən olunmuşdur ki, liseylər üzrə:

I yeri 62 №-li məktəb-lisey – 86,1%

II yeri Kimya-biologiya təmüyüllü lisey – 85,2%

III yeri “Zəngi” liseyi-82,0% tutmuşdur.

Məktəblər üzrə isə nəticələr aşağıdakı kimi olmuşdur:

I yeri 129 №-li məktəb – 81,0%

II yeri 242 №-li məktəb – 78,1%

III yeri 251 №-li məktəb – 76,1%

Bundan əlavə, 220 №-li məktəb-liseyin qəbul faizi – 74,2%, 70 №-li məktəb-liseyin qəbul faizi – 73,0%, 145 №-li orta məktəbin qəbul faizi – 72,3%, 214 №-li məktəbin qəbul faizi isə 70,7% olmuşdur.

Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatından əlavə, 2018-2019-cu dərslər ilində XI sinfi bitirən məzunlardan xarici ölkələrin aparıcı ali məktəblərinə xüsusi proqramla 78 nəfər (ötən il 52 nəfər) imtahan verərək qəbul olunmuşdur ki, onlardan da 69 nəfəri (ötən il 44 nəfər) Türkiyədə, 4 nəfəri ABŞ-da, 2 nəfəri Polşada, 1 nəfəri Estoniyada, 1 nəfəri Çexiyada, 1 nəfəri isə Belçikada təhsillərini davam etdirirlər.

Xarici ölkələrdə təhsillərini davam etdirən məzunlarımızın da sayını nəzərə alsaq, rayon üzrə ümumilikdə ali məktəblərə qəbul 73,6% (ötən il 70,0%) olmuşdur.

2018-2019-cu dərslər ilində rayon üzrə 87 məzun 600-dən yuxarı bal (ötən il 176 nəfər) toplamış, onlardan da 20 nəfəri (ötən il 79 nəfər) 650 baldan yüksək nəticə göstərmişdir.

500-599 intervalında bal toplayan məzunların sayı 211 nəfər (ötən il 195 nəfər) olmuşdur.

Yüksək nəticə əldə edərək Azərbaycan Tibb Universitetlərinə qəbul olunan abituriyentlərdən 1 nəfəri 679 bal (220 №-li məktəb-lisey), 1 nəfəri 676 bal (Kimya-

biologiya təmayüllü Respublika liseyi), 1 nəfəri isə 671 bal (229 №-li orta məktəb) toplamışdır.

Ötən tədris ilində rayon üzrə 4 nəfər Qızıl (2018-ci ildə 5) medala, 5 nəfəri isə Gümüş medala layiq görülmüş və biliklərini doğruldaraq ali məktəblərə qəbul olunmuşlar. Bundan əlavə, XI sinif məzunlarından 89 nəfəri (ötən il 153 nəfər) fərqlənmə attestatı almışdır.

Tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş 102 tələbədən 3-ü Nizami rayonunun məktəblərini bitirən məzunlardır. Onlar Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmış – 220 №-li məktəb liseyin məzunu Yusifli Murad Elşən oğlu, Kimya-biologiya təmayüllü Respublika Liseyinin məzunu Qurbanov Nicat Hicran oğlu və 229 №-li məktəbin məzunu Məmmədov Ayhan Arzu oğludur.

14 sentyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətində 2018-2019-cu tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2019-2020-ci dərslərinə hazırlığının vəziyyəti barədə konfrans keçirilmiş, həmçinin həmin tədbirdə yüksək nəticə göstərərək tələbə adına layiq görülmüş məzunlar mükafatlandırılmışdır.

Yeni 2019-2020-ci dərslərinin başlanması 15 sentyabr Bilik Günü münasibətilə rayonun orta ümumtəhsil məktəblərində tədbirlər təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2019-cu il Sərəncamı ilə 214 №-li tam orta məktəbin direktoru Ağayeva Esmira Azər qızı, Kimya-biologiya təmayüllü Respublika liseyinin direktoru Rəhimov Kamran Osman oğlu, 1 saylı Uşaq evinin direktor müavini Məmmədov Rövşən Kamil oğlu, “Zəngi” liseyinin direktor müavini Səfərova Gülnarə Sabir qızı və 220 №-li məktəb-liseyin riyaziyyat müəllimi Abdullayeva Lalə Sabir qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, “Zəngi” liseyinin riyaziyyat müəllimi Məhərov İbrahim Kamran oğlu isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya tərəfindən yerli hüquq-mühafizə orqanları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə 2019-cu il ərzində yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 32 №-li tam orta məktəbdə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə”, 129 №-li tam orta məktəbdə “Yeniyetmə gəncləri dini radikalizmdən qoruyaq!”, 238 №-li tam orta məktəbdə rayon üzrə orta ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinlərinin, uşaq birliyi rəhbərlərinin, valideyn icmaları nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu”, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Texniki Peşə Təhsil Mərkəzində şagirdlərin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə gəncləri radikal dini cərəyanlardan qoruyaq!”, 220 №-li məktəb-liseyde “İslam dini və sağlam həyat təzi” mövzularında maarifləndirici tədbirlər, “Uşaq hüquqları ayılığı” çərçivəsində Kimya-biologiya təmayüllü Respublika liseyində dəyirmi masa və Rayon Prokurorluğu ilə birgə 12 №-li tam orta məktəbdə 12, 32, 61, 109, 210, 238, 242 və 272 №-li tam orta məktəblərin uşaq birliyi rəhbərlərinin, psixoloqlarının, valideyn icmaları nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Dini ekstremizmə qarşı mübarizədə hüquqi maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilmişdir.

Bunlardan əlavə, sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin, bələdiyyə nümayəndələrinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, dini icma sədrələrinin, gənclərin, təhsil müəssisələri işçilərinin, valideynlərin və qeyri-hökumət təşkilatları rəhbərlərinin iştirakı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda konfrans təşkil olunmuş, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov geniş məruzə ilə çıxış etmiş, müvafiq məlumatlar vermiş, sualları cavablandırmışdır.

Komissiya tərəfindən Məhərrəmlik ayı ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, xüsusilə də Aşura tədbirlərinin keçirilməsi nəzarətə götürülmüş, sakinlər arasında geniş maarifləndirici-təbliğat işlərinin aparılması məqsədilə ziyalılardan, nüfuzlu ağsaqqallardan, ilahiyyatçı alimlərdən və gənclərdən ibarət təbliğat və işçi qrupları yaradılmış, həmin qruplar tərəfindən ərazilər üzrə yerlərdə görüşlər keçirilmiş və digər zəruri işlər aparılmışdır. Məscidlərdə dindarlarla – rəhbər heyətlə işçi görüşlər təşkil edilmiş, keçiriləcək dini mərasimlərlə bağlı onlara müvafiq tapşırıqlar verilmişdir. Hər iki məsciddə tədbirlər zamanı, xüsusilə də Aşura günündə mümkün təxribatların qarşısının alınması və nəzarətin gücləndirilməsi məqsədilə müşahidə kameraları quraşdırılmışdır.

Məhərrəmlik mərasimləri ilə bağlı bütün təhlükəsizlik tədbirləri görülmüş, mərasim iştirakçılarının normal gediş-gəlişi üçün məscidlərə yaxın ərazilərdə yolların və səkilərin hərəkətililiyi təmin edilmiş, tıxac yaranmasının qarşısının alınması üçün əlavə tədbirlər görülmüş, ictimai asayiş qaydalarına ciddi riayət olunmuşdur. Aşura günü məscidlərə Qərargah üzvləri, həmçinin digər məsul şəxslər təhkim olunmuş, xüsusi nəzarət təmin edilmişdir. Məscidlərdə yalnız Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi səlahiyyətli şəxslər – imam və dini ayinlərin icraçıları dini mərasimlərin idarə olunmasını həyata keçirmişlər. Məscidlərdən kənar ərazilərdə hər hansı bir tədbirin keçirilməsi halı baş verməmiş, o cümlədən kriminal ünsürlərin Məhərrəmlik mərasimlərindən öz şəxsi və məkrli məqsədləri üçün istifadə etmə cəhdləri olmamışdır. Həmçinin küçə yürüşləri, zəncirvurma, başıarma və qançıxarma kimi hərəkətlərə də yol verilməmişdir.

Aşura günü rayonda fəaliyyət göstərən hər iki məsciddə (Keşlə Şah Abbas və “Sahib-əz-Zaman” məscidləri) qanvermə aksiyası təşkil edilmiş və 500 nəfər qan vermişdir.

Rayon ərazisində dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan obyektlərdə icazəsi olmayan, xüsusilə qadağan edilmiş ədəbiyyatın satışının qarşısının alınması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin Nizami Rayon İdarəsi və polis əməkdaşları ilə birgə mütəmadi olaraq yerlərdə reydlər keçirilmiş və müvafiq izahat işləri aparılmışdır.

Komissiya tərəfindən Ramazan və Qurban, həmçinin Pasxa bayramları münasibətilə də tədbirlər hazırlanıb həyata keçirilmişdir. Ramazan ayında rayonda dörd müxtəlif ünvanda 1000 nəfərin iştirakı ilə iftar süfrəsi açılmış, 1275 nəfərə bayram payı, Qurban bayramı münasibətilə 4000 nəfər şəhid, əlil, müharibə veteranı, aztəminatlı və məcburi köçkün ailələrinə, tənha və kimsəsiz qocalara bayram payı verilmiş, Pasxa bayramı münasibətilə rus icmasının aztəminatlı ailələri ilə görüş təşkil edilmiş və onlara bayram sovqatları paylanmışdır.

Uşaqlara sağlam həyat tərzinin aşılınması və zərərli vərdişlərin acı nəticələrinin başa salınması, müəllim-şagird-valideyn münasibətlərinin düzgün və əlaqəli şəkildə qurulması məqsədilə hüquq-mühafizə orqanlarının, səhiyyə müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb rəhbərləri, müəllim, psixoloq, şagird və valideynlərin iştirakı ilə bir sıra tədbirlər və görüşlər təşkil edilmiş, maarifləndirici söhbətlər aparılmışdır. Belə ki, Rayon Polis İdarəsi ilə birgə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 250 №-li tam orta məktəbdə “Devizimiz sağlam həyat təzidir!”, Keşlə qəsəbəsindəki 312 №-li tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir!”, 201 №-li tam orta məktəbdə və Kimya-biologiya təmayüllü Respublika liseyində “Sağlam həyat tərzini seçirik – tütünçəkməyə və narkomanlığa yox deyirik!”, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Texniki Peşə Təhsil Mərkəzində “Gələcəyimizi birlikdə düşünək – narkomaniyaya yox deyək!”, 12 və 214 №-li tam orta məktəblərdə “Zərərli vərdişlər və onların törətdiyi fəsadlar”, 272 №-li tam orta məktəbdə “Zərərli vərdişlərdən özümüzü qoruyaq!”, 238 №-li tam orta məktəbdə “Narkomaniyaya yox deyək!”, 62 №-li məktəp-liseyde “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzularında, Rayon Mərkəzi Kitabxanası tərəfindən isə 109 №-li tam orta məktəbdə “Narkomaniya - gələcəyi olmayan həyat” adlı tədbirlər təşkil olunmuşdur.

Bunlardan əlavə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 14.06.2019-cu il tarixli, 16/3192-14 №-li məktubuna əsasən 26 iyun "Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar 21 iyun 2019-cu il tarixində ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tədbir keçirilmişdir. Həmçinin İşçi qrupunun təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi məqsədilə 29 noyabr 2019-cu il tarixində 220 №-li məktəb-liseydə ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun rayon tədbiri təşkil edilmişdir. Tədbirdə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov çıxış edərək, iştirakçılara məlumatlar vermiş, sualları cavablandırmışdır, tədbirdə narkomanlığın fəsadlarından və törətdiyi sosial bəlalardan bəhs edən video-çarxlar göstərilmiş, məktəb-liseyin foyesində rəsm sərgisi təşkil olunmuş, həmçinin məktəblilərin hazırladığı səhnəcik nümayiş etdirilmiş, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.

Narkomanlığa qarşı mübarizə tədbirləri çərçivəsində təlim-tərbiyə müəssisələrində həm də müxtəlif mövzularda toplantılar, diskussiyalar, açıq dərslər, inşa yazı müsabiqələri keçirilmiş, məktəblərdə divar qəzetləri buraxılmış, rəsm sərgiləri, anket-sorğular təşkil edilmişdir.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən də göstərilən müddət ərzində narkomanlığa qarşı mübarizə sahəsində "Devizimiz sağlam həyat tərzidir!" adlı aksiyalar, idman və bilik yarışları, inşa yazı və rəsm müsabiqələri, habelə 2019-cu ilin iyul ayında Bakıda keçirilmiş Avropa Gənclərinin Yay Olimpiya Festivalı ilə əlaqədar "Olimpiya mədəniyyəti və təhsil proqramı" çərçivəsində 10, 32, 229, 238 №-li tam orta məktəblərdə və 220 №-li məktəb-liseydə "OCEP 2019 - Dostluq, həmrəylik" adlı tədbirlər keçirilmişdir. Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən müxtəlif məzmunlu tədbirlərdə 12 mindən yuxarı uşaq və yeniyetmə iştirak etmişdir.

Göstərilən müddətdə rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksiyon, parazitər xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər davam etdirilmişdir.

2018-ci illə müqayisədə 2019-cu il ərzində rayonda viruslu hepatit 8 hadisə, ağ ciyər vərəmi 27 hadisə, skarlatina 2 hadisə, qastroenteritlər, kolitlər 18,1 faiz, yuxarı tənəffüs yollarının infeksiyaları 10,4 faiz, su çiçəyi 38,3 faiz azalmış, xüsusi təhlükəli yoluxucu xəstəliklərdən sayılan qarın yatalağı, differiya, göy öskürək, botulizm, bakterial dizenteriya, qızılca, məxmərək kimi xəstəliklər ümumiyyətlə qeydə alınmamışdır.

Rayonda içməli su təchizatı üzərində ciddi sanitariya nəzarəti həyata keçirilmiş, əhaliyə verilən içməli su mənbələrindən rüb ərzində nümunələr götürülmüş, bakterioloji və kimyəvi müayinələr aparılmışdır. Bunun nəticəsidir ki, su faktoru ilə əlaqədar heç bir kəskin yoluxucu xəstəlik qeydə alınmamışdır.

İl ərzində rayonun istehsal sahələrindən 9 müəssisə sertifikatlaşmaya cəlb edilmiş, 14 müxtəlif çeşiddə istehsal məhsuluna sertifikat alınmışdır.

Profilaktik tibbi müayinəyə cəlb olunma 95,7 faiz olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il fevral ayının 12-dən may ayının 12-dək əhalinin növbəti tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən sakinlər arasında təşkilati, maarifləndirici-izahat işləri aparılmış, ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124739 nəfərdən 84783 nəfəri tibbi müayinədən keçmiş, onlardan 3141 nəfər ambulator, 256 nəfər stasionar, 96 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə mualicəyə göndərilmişdir. Stasionar mualicəyə göndərilənlərdən 64 nəfərində cərrahiyyə əməliyyatı aparılmışdır.

2019-cu ildə rayonun mədəniyyət müəssisələrində də bir sıra tədbirlər keçirilmişdir.

Rayonun Mərkəzi Kitabxanasında və onun filiallarında müxtəlif məzmunlu mədəni-kütləvi tədbirlər hazırlanmış, Mərkəzi Kitabxanada Abbas Səhətin 145, C.Məmmədquluzadənin 150, C.Cabbarlının 120 illik və Vaqif Səmədoğlunun 80 illik yubileylərinə həsr olunmuş tədbirlər, müxtəlif məzmunlu ədəbi-bədii gecələr təşkil edilmişdir. Nizami Mədəniyyət Mərkəzi tərəfindən isə 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü, 15 İyun – Milli Qurtuluş Günü, 1 oktyabr Beynəlxalq Ahıllar Günü münasibətilə konsert proqramları təşkil edilmişdir.

Hesabat ilində təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal iş fəaliyyətlərinin təmin olunmasına xüsusi diqqət yetirilmiş, həmin müəssisələrin istilik, elektrik, kanalizasiya və digər kommunal sahələr üzrə yaranmış problemlərinin operativ və təxirəsalınmadan aradan qaldırılması üçün əlaqədar təşkilatlarla sıx əlaqələr saxlanılmış, lazımi köməklilər göstərilmişdir.

2019-cu ildə rayonun təhsil və səhiyyə müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilmişdir.

“2019-2024-cü illər Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 129 №-li orta məktəb Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilərək yenidən istifadəyə verilmişdir. Hazırda 251 №-li orta məktəbdə 840 şagird yerlik əlavə korpusun tikintisi aparılır.

Həmçinin Səhiyyə Nazirliyi tərəfindən Keşlə qəsəbəsindəki 11 №-li Birləşmiş Şəhər Xəstəxanasının yeni binasında tamamlanma işləri aparılır.

2019-cu il ərzində rayonun xidmət və təsərrüfat idarələri tərəfindən təbəçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda aşağıdakı işlər görülmüşdür.

Belə ki, “Azərişiq” ASC-nin Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən əhalinin elektrik təchizatının yaxşılaşdırılması və fasiləsiz enerji ilə təmin edilməsi məqsədilə ötən il 41 TM əsaslı təmir edilmiş, 1060 p/m kabel xətti çəkilmiş, 4 ədəd 630 kVA-lıq transformator 1000 kVA-lıq transformatorla əvəzlənmiş, ayrı-ayrı ünvanlarda 400A paylayıcı lövhə yenisi ilə əvəzlənmiş, 51 ədəd transformator məntəqəsi, 65 Kompleks transformator məntəqəsi təftiş edilmiş və cari təmir işləri aparılmışdır.

Məcburi köçkünlərin sıx məskunlaşdıqları yataqxanalarda monitoring keçirilmiş və enerji təchizatını yaxşılaşdırmaq üçün elektrik sisteminin yenilənməsinə və təmirinə tələb olunan materiallar müəyyənləşdirilərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.

Küçə və məhəllələrin işıqlandırılması üçün ayrı-ayrı ünvanlarda 170 dirək quraşdırılmış, 6440 p/m kabel xətti çəkilmiş, 4324 ədəd lampa dəyişdirilmiş və 280 çıra quraşdırılmışdır.

Ötən dövr ərzində rayonun ərazisində yerləşən məktəb, səhiyyə və məktəbəqədər uşaq müəssisələrindəki küçə işıqları təftiş edilmiş və aşkar olunmuş qəzalar aradan qaldırılmışdır. Rayon ərazisində tələb olunan məhəllələrlə küçə işıqlarının bərpası istiqamətində işlər davam etdirilir.

Nizami Rayon Sukanal İdarəsi tərəfindən rayon əhalisinin fasiləsiz içməli su ilə təmin olunması, kanalizasiya sularının maneəsiz axıdılması məqsədilə 944 qəza halı aradan qaldırılmış, ayrı-ayrı ünvanlarda müxtəlif diametrlili 2571 p/m istismara yararsız su borusu yeniləri ilə əvəzlənmiş, müxtəlif diametrlili 1769,5 p/m kanalizasiya xətti təmir olunmuş, 14 siyirtmə, 29 elektrik mühərriki, 46 ədəd su nasosu təmir edilmiş, 12 yaşayış binasında mənzildaxili dik dayaq su xətləri pilləkən qəfəsəsinə çıxarılaraq mənzillərə “Smart kart” tipli sayğaclar quraşdırılmış, bu günədək 45171 ədəd mexaniki saygac “Smart kart” tipli saygac əvəzlənmiş, kanalizasiya sistemlərində baş vermiş 3705 tutulma halı aradan qaldırılmış, 25 kanalizasiya lyuku yenisi ilə əvəz olunmuş, 38 ədəd kanalizasiya quyusu tikilmiş, 25 kanalizasiya quyusu asfalt örtük səviyyəsinə qaldırılmışdır.

“Lifttəmir” İstehsalat Birliyi “Temp” Dövlət Müəssisəsi tərəfindən Nizami rayonunun ərazisində olan 411 ədəd sərnişin liftinə xidmət göstərilir. Ötən il ərzində “Temp” Dövlət

Müəssisəsi tərəfindən rayon ərazisində 16 ədəd 380/110 transformator, 24 ədəd 3,5 kVt-lıq mühərrik, 18 ədəd əyləc dolağı, 21 ədəd rotor, 8 ədəd isə ş kif təmir edilmişdir. 1269 metr müxtəlif diametrlı buraz yenisi ilə əvəz olunmuşdur.

Rayonda istismara yararsız sərnişin liftlərinin dəyişdirilməsi işləri aparılır, onlardan 66 lift artıq yenisi ilə əvəzlənmiş, 20 liftə isə işlər davam etdirilir.

Bu istiqamətdə aparılan işlərə baxmayaraq istismar müddəti bitmiş 250 liftin dəyişdirilməsinə ehtiyac vardır.

Rayon Qaz təsərrüfatı üzrə il ərzində ayrı-ayrı ünvanlarda müxtəlif diametrlı 2600 p/m qaz xətti çəkilməmiş, 210 mexaniki sayğac "Smart kart" tipli sayğacla əvəz edilmiş, istismara yararsız vəziyyətdə olan 7 ədəd SQTM-500 tipli qaz tənzimləyicisi yenisi ilə əvəz olunmuşdur.

Rayon ərazisində uzun müddət istismar nəticəsində yararsız vəziyyətə düşmüş 6270 p/m metal qaz boruları, plastmas borularla əvəzlənmiş və bu istiqamətdə işlər davam etdirilir.

Mənzil Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanması məqsədilə yaşayış binaların damlarına 26270 m² şüşə ruberoid vurulmuş, 235 p/m su xətti, 410 p/m kanalizasiya xətti, 1450 p/m navalça, 572 p/m yağış su borusu dəyişdirilmiş, ümumi istifadə yerində sınımış 1060 m² şüşə yenisi ilə əvəz edilmiş, 115 mövcud giriş qapısı, 1240 m² şifer dam örtüyü təmir edilmiş, 1645 p/m tüstü bacası və ventilyasiya kanalları təmizlənmiş, 102 ədəd seyf dəmir qapı quraşdırılmış, xidməti binalarda uzun müddət istismarda olan 516 p/m lift kabeli dəyişdirilmiş, 16 binanın yastı dam örtükləri, çardaq dam örtüyü ilə əvəz edilmiş və bu binalarda əsaslı təmir-bərpa işləri aparılmışdır.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə B.Nuriyev küçəsində yerləşən 37, 39, 41, 43, 47, 49, 51, 53, 55, 57, 55/57, Q.Qarayev prospekti 57, M.X.Şərifli küçəsi 84, 86, 88, 90, 92 R.Rüstəmov küçəsi 35, 37, 39 və Q.Qarayev prospekti 63 sayılı binaların həyətləri abadlaşdırılmış və binalar əsaslı təmir edilmişdir. Hazırda C.Naxçıvanski küçəsi 88, 90 və 92 sayılı binaların həyətləri abadlaşdırılır, binalar əsaslı təmir-bərpa olunur.

Rayon İcra Hakimiyyətinin daxili resursları hesabına hazırda Q.Qarayev prospekti 73 sayılı binada əsaslı təmir-bərpa işləri aparılır, yastı dam örtüyü çardaq dam örtüyü ilə əvəzlənir. Rayon üzrə 282 binanın istismara yararsız ruberoid dam örtüyünün əvəzlənməsi istiqamətində aparılmış işlər nəticəsində artıq 27 binanın dam örtüyü əsaslı təmir edilmiş və bu istiqamətdə təmir-bərpa işləri davam etdirilir. 3400 ədəd müxtəlif növ ağac, 1750 gül kolları əkilmiş və 15300 m² qazon ot örtüyü salınmışdır. 28445 m² asfalt örtüyü yenilənmişdir, bu istiqamətdə işlər davam etdirilir.

Rayon ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrini istiliklə təmin etmək məqsədilə "Azəristiliktəchizat" ASC-nin 4 və 16 sayılı İstilik Sistemləri İstismar Sahələri tərəfindən 33 qazanxanaya və bir istilik məntəqəsinə xidmət göstərilir. Cari il ərzində ayrı-ayrı ünvanlarda 851 p/m istismara yararsız müxtəlif diametrlı borular dəyişdirilmiş, 61 qazan mexaniki üsulla, 23 qazan isə kimyəvi üsulla ərp yığıntısından təmizlənmiş, qazanxanalarda 8 ədəd müxtəlif markalı nasos əsaslı, 46 ədəd isə cari təmir edilmişdir. Qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərinin üzərində olan 843 ədəd müxtəlif ölçülü siyirtmə təftiş edilmiş, onlardan 510-u cari, 140-ı əsaslı təmir olunmuş, 18 ədədi isə yenisi ilə əvəz olunmuşdur. Qazanxanalarda olan 33 ədəd tüstü borusu təmizlənərək işlək vəziyyətə gətirilmiş, 98 ədəd qoruyucu klapan təmir olunmuşdur.

Rayon ərazisində 2019-2020-ci mövsüm ilində "Azəristiliktəchizat" ASC-nin balansında olan 523 yaşayış binasından 426-sı, 23 orta məktəb, 10 uşaq bağçası, 14 səhiyyə, 253 təsərrüfat hesablı obyekt, 7 büdcə təşkilatı istiliklə təmin olunur. Rayon ərazisində istiliklə təmin olunmayan 97 yaşayış binasının istiliklə təmin olunması barədə "Azəristiliktəchizat" ASC tərəfindən mütəmadi işlər aparılır.

2019-cu il ərzində Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən T.Abbasov və E.Süleymanov küçələrinin istismara yararsız asfalt örtükləri hissə-hissə yenilənmiş və ayrı-ayrı küçələrdə cari təmir-bərpa işləri aparılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Nizami RPİ-nin əməkdaşları tərəfindən 2019-cu ilin yanvar-dekabr aylarında ictimai asayişin mühafizəsi, təhlükəsizliyin təmin edilməsi, hüquqpozmalara və cinayətkarlığa qarşı mübarizə və axtarışda olan şəxslərin tutulması istiqamətində ardıcıl işlər görülmüşdür.

Ötən il ərzində Nizami Rayon Polis İdarəsinin inzibati ərazisində bütün uçot strukturları üzrə 903 cinayət hadisəsi qeydə alınmış, onlardan 643-nün və ya 71,2%-nin açılması təmin olunmuşdur.

Qeydə alınmış cinayətlərdən 104-ü ağır və xüsusilə ağır cinayətlər olmaqla, açılması 78,9%, 517-si az ağır olmaqla 68,9%, 282-si böyük ictimai təhlükə törətməyən cinayətlər olmaqla, açılması 60,9%, şəxsiyyət əleyhinə qeydə alınmış 138 cinayətdən isə 125-nin və ya 90,4%-nin, mülkiyyət əleyhinə baş vermiş 543 cinayətdən 327-nin və ya 60,2%-nin açılması təmin edilmişdir.

Mülkiyyət əleyhinə baş vermiş cinayətlərdən 157-si şəxsi əmlak oğurluğu olmaqla açılması 51,1%, o cümlədən 28 mənzil oğurluğundan 11-nin açılması təmin edilmişdir.

Hesabat dövründə axtarışda olan 139 təqsirləndirilən şəxslərdən 95-nin və ya 68,3%-nin tutulması təmin edilmişdir.

Nizami RPİ-in DYPŞ-nin xidmət apardığı ərazidə 48 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 13 nəfər həlak olmuş, 45 nəfər isə müxtəlif bədən xəsarətləri almışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 17 fakt, həlak olanların sayı 4 nəfər və yaralananların sayı isə 7 nəfər azalmışdır.

Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli 1040 №-li Fərmanının 3-cü hissəsinə uyğun olaraq Nizami Rayon İcra Hakimiyyəti başçısının 2016-cı il 30 dekabr tarixli 161 nömrəli sərəncamı ilə “Əhalinin siyahıyaalınmasına yardım komissiyası” yaradılmış, komissiya tərəfindən 200239 nəfər rayon əhalisinə uyğun olaraq rayon üzrə 15 siyahıyaalma məntəqəsi yaradılmış, məntəqələrin tərkibi, təlimatçı nəzarətçilər və sayıcılar müəyyənləşdirilmiş, məntəqələr zəruri avadanlıqlarla təmin edilmişdir.

2019-cu il 1-10 oktyabr tarixlərində keçirilmiş siyahıyaalmada Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış 28 bənddən ibarət sorğu vərəqələrindəki 46 sual üzrə 280-ə yaxın göstəriciyə uyğun rayon əhalisinin siyahıyaalınması aparılmış və yüksək səviyyədə baş tutmuşdur.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7/24 sayılı Qərarı ilə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin olunmuşdur. 2019-cu ilin yanvar ayından başlayaraq seçki məntəqə və dairələrində daimi seçici siyahılarına daxil edilmək üçün rayon ərazisində aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların dəqiqləşməsi aparılmış, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı məlumatlar Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

2019-cu ilin dekabr ayında rayonda fəaliyyət göstərən 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci və 18 saylı Nərimanov-Nizami Seçki Dairələri üzrə 80 seçki məntəqəsində (24 saylı Nizami birinci DSK üzrə 31 – 40279, 25 saylı Nizami II DSK üzrə 33 – 45759, 18 saylı Nərimanov-Nizami DSK üzrə 16 – 22572) rayon üzrə seçicilərin sayı 108610 nəfər olmuşdur.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq rayon İcra Hakimiyyəti başçısının 07 noyabr 2019-cu il tarixli, 1-/156 №-li sərəncamı ilə rayon ərazisində bələdiyyə üzvlüyünə namizədlərin seçicilərlə görüşlərinin təşkilini üçün açıq və qapalı (hər biri üçün 2 yer) yerlər ayrılmışdır.

Bələdiyyə seçkilərində şəffaflığın təmin edilməsi məqsədi ilə 25 seçki məntəqəsində – 24 saylı Nizami birinci, 25 saylı Nizami ikinci seçki dairələri üzrə 10 və 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə 5 veb-kamera quraşdırılmışdır.

Bələdiyyə seçkiləri rayon sakinlərinin yüksək fəallığı ilə azad, demokratik və şəffaf keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılmış, onların müraciətlərinə baxılması vəziyyəti vaxtaşırı rayon aktivinin geniş iclaslarında müzakirə edilmişdir.

Müraciətlərin sənədləşdirilməsi və baxılması prosesində operativliyi təmin etmək məqsədilə zəruri texniki vasitələrdən, eyni zamanda daxil olmuş ərizələrin icrasına nəzarətin gücləndirilməsi, müvafiq təhlillərin aparılması məqsədilə xüsusi proqramdan istifadə olunmuşdur. "Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanına əsasən yaradılmış vahid elektron sistemi vasitəsilə 2019-cu ildə 2534 müraciət qeydiyyatata alınmışdır. Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etmələri üçün 422-10-01 nömrəli telefondan qaynar xətt kimi istifadə olunmuş, www.nizami-ih.gov.az ünvanlı saytın "Elektron müraciətlər" bölməsi də bu əlaqələrin genişləndirilməsinə imkan yaratmışdır. 2019-cu ildə vətəndaşlardan 205 elektron müraciət daxil olmuşdur.

2019-cu ilin birinci yarısında Rayon İcra Hakimiyyətinə daxil olmuş 2534 müraciətdən 2218-i ərizə, 316-sı isə şikayətdən ibarət olmuşdur. 71 müraciətə nəzarət qaydasında baxılmışdır.

Ərazinin abadlaşdırılması, dam örtüyünün təmiri və maddi yardım göstərilməsinə görə görülən işlərlə əlaqədar vətəndaşlardan 8 minnətdarlıq məktubu daxil olmuşdur.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bu il daxil olan müraciətlərin sayı 72 vahid çoxalmışdır.

Mövcud problemlərin, vətəndaşların sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə yerlərdə Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə 2019-cu ilin yanvar-dekabr ayları ərzində 46 səyyar görüşü keçirilmiş, sakinlər tərəfindən 317 müraciət edilmişdir.

Bununla yanaşı, 1471 vətəndaş Rayon İcra Hakimiyyətinin başçısı və müavinləri tərəfindən aparatda qəbul edilmişdir.

2020-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra işlərin yerinə yetirilməsi vacibdir:

- Rayon əhalisinin məşğulluğunun təmin olunması üçün yeni iş yerlərinin yaradılması;
- Məhəllələrin abadlaşdırılmasının davam etdirilməsi;
- Məhəllədaxili yolların asfalt örtüyünün dəyişdirilməsinin davam etdirilməsi;
- Çoxmənzilli yaşayış binalarının əsaslı təmirinin davam etdirilməsi;
- Rayonda ictimai yerlərin (küçə və yolların) işıqlandırılması vəziyyətinin yaxşılaşdırılması;
- Hündürmərtəbəli yaşayış binalarının liftlərinin yenilənməsinin başa çatdırılması.